



Ağamahmud SƏMƏDOV,
"Yer və insan" jurnalının redaktoru

(Əvvəli ötən saylарımızda)

Stalin repressiyaları dövründə həkimiyət guya xalqın tələbinə istinadən, küləvi şəkilər məscidləri bağlamağa başladı. Bir sira partiya və hökumət qulluqçuların cümlə namazlarına getməkdə və hətta məscidlərdə mollalıq etməkdə ittiham edirdilər. Repressiyaların ən qızışın çağında hətta "dini qarşı mübarizəyə kifayət qədər həvəs göstərməmək" ittihamı həbsə səbəb ola bilərdi. Stalinin dövründə Bakının salamat qalmış məscidlərinin ikisindən başqa hamısı bağlanmışdı.

Moskvadan gələn əmrə əsasən ancaq 1929-cu ildə Azərbaycanda eyni zamanda 400 məscid ya bağlandı ya da klub olmaq üçün təchiz edildi, 1933-cü ildə respublikada cəmi 17 məscid qalmışdı. Bir müddət sonra xalqın narazılığına görə anti din kampaniyalarına son qoymaqlarına

nümayiş etdirərək "Allahsızlar" təşkilatına üz olurdular, bunun nəticəsində təşkilatın üzvləri bir ilin içinde 3 min nəfərdən 71 minə qədər artdı.

Repressiyaların nəticəsində 30-cu illərin sonunda ənənəvi islamdan başqa demək olar ki, bir çox təriqətlər və icmalar (məsolən; nəqşibəndilər, bəhailər və s.) yox edilmişdilər.

11-ci Sovet Ordusunun 1920-ci ilde Azərbaycanda qurduğu Sovet Respublikasının mövcudluğu dövründə siyasi repressiyalarдан ən çox əziyyət çəkən ailələrdən biri də bizim ailəmiz olmuşdur. Ailəmiz XIX əsrin ortalarında Şamaxıda, eləcə də Şirvan mahalında məşhur din xadimi, ilahiyat alimi, ədaləti və təbiətən müdrik insan olan Qədir əfəndinin nəslindəndir.

Şamaxıda 1902-ci ildə dağidici zəlzələ baş verəndə babamgilin də evi əldəgina görə o, Çuxanlı kəndindəki məscidə molla göndərildi. Azərbaycanda Sovet Respublikası yaradılandan bir müddət sonra kənd məscidi bağlanılmış, babamı səsvermə və digər hüquqlardan məhrum etmiş, həbslə, hətta güllələməklə hədələmişdilər. Qanunun keşiyində durmali olanların özbaşınalıqları baş alıb gedən bir zamanda bu haqsızlıqlara döze bilməyən babam xəstəliyə tutularaq cavan ikən vəfat etmişdi. Müyyəyen müddətdən sonra növbə molla oğlu atama da çatmışdı. Baxmayaraq ki, atam Sovet sistemi ilə təhsil almış və yaşıdagı ölkənin qanun-qaydalarına riayət edir, həvəslə işləyir, etrafdağın hüsn - hörətni qazanmışdı, amma repressiya onu da yaxaladı. Atamın həbs olunması ilə bağlı söylədiklərindən:

bacım Əsmənin 5 yaşı olardı. Mən təhsili davam etdim. Əvvəl Şamaxıda seçmə molla məktəbində, sonra dövlət məktəbində təhsil aldım və nehayət Şamaxıda yeni açılmış Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsini yüksək göstəricilərə başa vurdum. Tezliklə məni rayonun 3 kolxozunda baytar feldşeri isləməyə təyin etdilər. Hər gün mən xidmət etdiyim kolxozları əhatə edən kəndlərə baş çəkər, heyvanların vəziyyətini öyrənər, vacib olanda baytar yardımını edər, üzərimə düşən işi layiqincə görməyə sey edərdim. İnsanlar da mənim bu fədakarlığını yeterinə qiymətləndirdilər. Anamın əvvəl aldığı mənəvi yara hələ qaysaq bağlamamışdı ki, bu tərəfdən də oğul dərdi çıxdı ortalığa.

Ora maşında golən XDİK (NKVD-Xalq Daxili İşlər Komissarlığı) işçiləri məni "nəyisə aydınlaşdırmaq üçün" Şamaxıya aparmışa göldiklərini bildirmişdilər. Mən məşinə əyloşib yola düşən zaman əli heç nəyə çatmayı anam artıq insanların bu allahsızlığına dözə bilməyərək özünü maşının qabağına atmışdım və bu zaman sürücü maşını üzərlə qəza vaxtında saxlaya bilmədim. Mən "ana, narahat olma, mən nə etmişəm ki, aydınlaşdırıralar, qayıdib gələrəm." deyə bilmədim. Qara "quzğun" sütyüb gedəndə mən heç düşünməzdəm ki, misli-bərabəri olmayan bu haqsızlıq, uzun və dəhşətli bir yoluñ hələ başlangıcıdır. Cox sonralar milyonlarla Sovet adamlının yurd-yuvasını viran qoymuş dəhşətli 1937-ci ili keçmiş SSRİ-də azı 30 il ərzində aparılan Böyük Terrorun pik nöqtəsi adlandırmışdır.

Məni Şamaxıya XDİK (NKVD)

salamat çıxdı. Amma, çox kədərli idi. Özüne göləndən sonra dedi: sorusular "sen 10 nəfərlik antisovet dəstənin üzvüsun, eləmi?" Cavab verdim, bəli. Sizin dəstədə saydlar - bir-bir filankəslər var idı? Bəli, dedim. "Səmədov Məhəmmədrəzə dəstə rohbərənin müavini idı, eləmi?". "Bəli", cavab verdim.

Dedim, "utamırsın, mən nə vaxt Sovet əleyhina keçirilən işləsədən olmuşam ki, elə demisən". Dedi "qardaş, bəyəm mən özüm olmisdum ki? Bunlar elə cavab teləb edirlər". Nehayət məni də "qəbul" a apardılar. Bir xeyli işçənən verdilər, başımı yarlıdır. Axırdı dedilər ki, sənin etirafına heç ehtiyac yox idi. Nəçə nəfər təsdiq edir ki, sen əksinqılıqçı dəstənin rohbərlərindən biri olmusan. Düzü bu dindirilmədən sonra gümən edirdim ki, məni gülləloyəcəklər. Amma 10 il müddətində Rusyanın şimalına göndərdilər. Bizə olmasın əzab verirdilər. Balta ilə məşə qırıldırlar. Normal qoymuşdular, onu yerinə yetirə bilməyənin gündəlik çörək normasını kəsirdilər. Nisbətən yaşı, xəstə adamlar bu normalıni yerinə yetirə bilmirdilər. Əsas ölüm hadisi də bu qrup insanlarda tez-tez baş verirdi. 58-ci maddə ilə məhkum olunanlara - bizişən qoymuşdular. Bəzən güllələnmə hökmü alanlara həssəd aparırıq. "Kaş ki, vaxtında güllələnib canımız qurtarayıq bu şərəfsizlərin zülmündən" deyirdik. Ən böyük problemimiz ərzaq çatışması idi. Aclıqdan nə qədər insan ölürdü. Bir dəfə dustaqla yoldaşımızın biri ayağını balta ilə ağır yaralayıdı. Çoxlu qan itirirdi. O tibb işçilərindən xahiş etdi ki, mümkünə

ÖTƏN ƏSRİN 30-CU İLLƏRİNDE GÜNAHSIZ İNSANLARIMIZIN REPRESSİYA OLUNMASI TARİXİMİZİN ƏN AĞRILI SƏHİFƏLƏRİNDƏNDİR

baxmayaraq 1937-ci ildən etibarən "dini qalıqlara qarşı mübarizə" və terror yeni güc əldə etdi. 1937-1938-ci illərdə repressiyaya məruz qalmış ziyahıllara yanaşı, təhsilli ruhaniylər əhəmiyyətli dərcədən çıxılıq təşkil edirdilər. 30-cu illərdə Bibiheybat məscidi, Aleksandr Nevski saboru, Müqəddəs Bakira Məryəmin kosteli kimi əhəmiyyətli dini məbədlər səkildüldü.

Stalin repressiyalarının əsas hədəfi milli İslamin kökünü qazmaq olsa da 1930-cu illərin ortalarından etibarən repressiya qurbanlarını panislamizmde və xarici dövlətlərə xidmətde ittiham edirdilər. Ruhaniylər artıq hökumət üçün daha az təhlükəli idilər, cümlə qorxudulmuş və "KQB xəbərciləri" adını almışdır, məhz buna görə də inanlı insanlar salamat qalmış tək-tük məscidlərə belə getirdilər.

İslam repressiyalarından çox böyük zərər gördü. İctimai şəkildə heç kim islam qaydalarına əməl etmirdi. Genç nəslə islamın əsasları haqqında biliklərin verilməsi çox riskli idi. Bu dövrde Qurana inancın gizlədilməsinə mecbur edildikdən, təzyiqə uğradıqda dindən dönməyə icazə veren təkiyyələr yayılmaya başladı. Azərbaycanın bir çox sakinləri itaetkarlıq

"1937-ci ilin dekabr ayının 12-i idı. Şamaxının Təkə kəndindəki seçki məntəqəsində SSRİ Ali Sovetinə seçkilər keçirilirdi. Seçicilər dünən yəsərətli neftçi alım akademik İvan Qubkinə səs verirdilər. O vaxt mən seçki komissiyasının katibi idim. Həm də kolxozun baytar feldşeri işləyirdim. Seçki o dövrə görə təmətəraqlı keçmişdi. Seçicilərin iştirakı lazımi səviyyədə idi. Gənclər patefonda əsasən aşiq müsiquisi, arada müğəm səsənləndirirdilər. Seçicilərin əhvalı yüksək idi. Axşam Təkə kəndindən yaxınlığındakı Çuxanlı kəndindən olan seçicilərlə birlikdə evimizə qayıtdım. O dövr üçün seçkidi iştirak etmək bir növ etimad təzahürü kimi qəbul olunurdu. Səherisi gün ayın 13-də el arasında "quzğun" kimi ad çıxarmış qara "em odin" maşını həyatımızda dayananda bilindi ki, bu maşın xeyirxah məqsədə yox - ailədə yeganə kişi xeyləyi olan məni aparmaq üçün gelib. Sovet hökumətinin bizim ailəyə bu birinci "hədiyyəsi" deyildi. Yuxarıda qeyd etdiyim kimi 30-cu ilin əvvəllerində atam görünməmiş bu haqsızlıqla tab getirməyərək xəstəliyə tutulub və az bir zamanda dünəsini dəyişmişdi. Bu zaman atamın sonuncu uşağı olan

binasına getirəndə qəbulda gözəyənlər arasında baytar işlədiyim Mərzəngəli kəndində kolxoz heyvanlarına baxan Mehəbbalıyev Muradı da gördüm. Salamlaşandan sonra soruşturum "səni bura nə xəbor götürüb?", cavab "xəbərim yoxdur, niyə götürüb?", "Bir də ki, yəqin bilməmişsanız burada adamı xeyir iş üçün götürməzlər" oldu. Bəlli oldu ki, bu bədəbəti də heç özünə bellə olmayan səbəbdən götürüb bura. Elə bu zaman içəridən al qanın iççərisində bir nəfəri itəlyib çıxardılar və bir. Bir qədər özüne göləndən sonra maraqlandıq ki, "səni niyə bu günü salıblar?". Cavab verdi ki, "mənə antisovet üsyankar, pozucu dəsto üzvü" kimi müraciət etdi. Dəste üzvlərinin adlarını soruşturulur. Dədim mən elə təşkilat nə tanıram, nə də üzvü olmuşam. Sonra məni bu gənə qoydular". Dedi "sən güllələnəndə bəlkə ağlin başına gələr, onda da gec olacaq". Mənim Mərzəngəlidən olan tanışım həmin insanı bu vəziyyətdə görəndə dedi: "qardaş mənə nə desələr deyəcəm eləmisiş. İstəmirəm məni bu hala salsınlar". Elə o məqamlarda milis işçiləri galib Muradı sorğu-sualı apardılar. Az keçmiş o içəridən sağ -

əvvəlcə ona yemək versinlər, sonra ayağı ilə məşğul olarlar. Aclıq dünəyada olan ağırların bəlkə də on dehşətlisidir. 58-ci maddə ilə həbs olunmuş biz əksinqılıqlarla" heç məhətliyi-ata baxmağı da etibar etmirdilər. Siyasi dustaqları həbs düşərgəsində nə qədər incitsələr, işçənən versələr də onların bacarığından, qabiliyyətindən, potensialından maksimum istifadə edirdilər. Bir gün məni həbsxana müdriyyəti çağırıb bildirdilər ki, "həbs olunmamışdan avval baytar feldşeri işləməyini nəzərə alaraq səni aptekdə işləməyə göndəririk." Bəlkə də o dehşətli dövrə sağ qalmağımın səbəblərindən biri də bu tuyinən oldu. Bundan sonra bir neçə il mən növbəti düşərgə dəyişirəndək aptekdə işlədim. Nisbətən tohľükəsiz olsa da bu işin də öz problemləri vardi. Amma, bu iş mənim çox karıma göldi desəm sehər etmərom. Sonra bizim bir çoxumuzu Arxangelşə vilayətinin şimalına, Nenets Müxtər bölgəsinə göttirdilər. Şimal xalqı olan nelnlərlə temasda olduq. Bu insanlar demək olar ki, o zaman çörək, un məməlati yeməzdi. Onların qidaları əsasən maral və dəniz həyvanlarının etindən ibarət idi.

(Davamı 9-cu səhifədə)

ÖTƏN ƏSRİN 30-CU İLLƏRİNDE GÜNAHSIZ İNSANLARIMIZIN REPRESSİYA OLUNMASI TARİXİMİZİN ƏN AĞRILI SƏHİFƏLƏRİNDƏNDİR

(Əvvəl 8-ci səhifədə)

İnsan organizmimən görək ola bileyək bütün maddələri onlar əsasən maral etindən alırdılar. Onlar təzə qaraciyeri, böyrayı və maral qanını da ekzotik yeməklər kimi qəbul edirdilər, amma ən çox sevdikləri yemək dil və ürək idi. Ağır soyuq şəraitdə yaşamaları onlara maral atını konservləşdirməyi, eti qanlı yeməyi, hətta təzə maral qanını belə içməyi öyrətmüşdi.

Bir müddət sonra bizi SSRİ-nin ən şimal torpaqlarından biri - Vayqaç adasına apardılar. Bu ada Şimal Buzlu Okeanının Bärens və Kara dənizlərinin qovuşduğu yerde idi. Nenets Muxtar bölgəsinə aid idi. Vayqaç adasından Okeanın içərillərinə gedikcə çox böyük olan Novaya Zemlya (Yeni torpaq) adası vardır. Vayqaç adasının erəzisi əsasən xırda təpəlik, torpaqları isə çox vaxt gil və qumlardan ibarət idi. Adada çoxlu sayıda göl və bataqlıq da vardı. Adanın florasiyamın əsasını mamır və şibyələr təşkil edirdi. Hərdən bir cirt-dən ağaclara və otlara rast gəlinirdi. Adada şimal tüküsü, maral, ağ ayılar yayılmışdı. Burada çoxlu sayıda şimal quşları; tundra kəklikləri, ağ bayquşlar, ağ qazlar və b. quşlar maskunlaşmışdılar. Vayqaçda bizi - siyasi məhbuslardan savayı heç kim yaşışdırı. Eşitdiyimizə görə burada geoloqlar böyük qurğuşun-sink yağılığı tapmışdılar. Bize adada qazıntı işləri gördürüdürlər. Həm də məqsəd adanı insanla məskunlaşdırmaq idi. Adada meşə olmadığı üçün bizi ağaç qırğınlarda işlərimiz əvvəlki kimi ağır idi. Məhkum olunmuşlara primitiv avadanlıqla (küllüng, bel) qazma işləri gördürüdlər. Qida az və keyfiyyətsiz idi. İnsanların əksəriyyəti bir dəri, bir sümük qalmışdılar. Meyvə-tərəvəz yemədiyimiz üçün orqanımızda C vitamini çatışmadığını görə sınaq xəstəliyinə tutulanlar çox olurdu. Siyasi məhbuslar sanki insan deyildilər, onların sağlamlığı və yaxud həyatı üçün heç kim cavabdeh deyildi. Xəstəlikdən, aqliçindən, ağır fiziki işdən ölünlərin sayı gedikcə artırdı. Səhər yuxudan ayılanda qonşu koykada ölen olduğunu görən vaxtların da olurdu. Məhbusların arasında tək-tək Qafqazlılar da var idi. Çox adam arzulayırdı ki, kaş ki, sağ qalıb vətəndə ölüyidik. Heç olmasa yaxınları məzarımızı taniyardılar. Hər şeydən dəhşətli sanki dünyamın sonunda qarın, buzun içərisində ağ ayıların məkanında ölmək idi. Həmən vaxt Almaniya ilə SSRİ arasında şiddətli məharibə gedirdi. Biz sanki yaddan çıxmışdıq. Nəhayət ki, bizi gəmi ilə yeni inşa olunan Norilskə getirdilər. Sonralar bütün dünyada məşhur olacaq Norilsk nikel filiz saflaşdırma kombinatının əsasını biz, repressiya olunmuşlar qoymuşdur. Burada da biza qarşı pis münasibət davam edirdi. Umumiyyətə, həbs döşəngələrində ən pis münasibət repressiya qurbanlarına göstərilirdi.

İnsan öldürən qatı canılər, böyük məbləğdə dövlət vəsaitini mənimsəyənər, iri oğurlar 58-ci maddə ilə məhkum olunmuşlardan yaxşı vəziyyətde idilər. Üçlük tərəfindən mənim üçün teyin olunmuş cəza müdətənin bitməsi yaxınlaşırı və mən səbirliyələ ölkənin şimalı ilə cənubunu birləşdirən gəmi navigasiya xidmətinin açılmasını gözlayırdı. Bu zaman Norilskdə adını şəkidiyim kombinatın tikintisində müəyyən mövqeyi olan bizim millətin nümayəndəsi olan bakılı mənə dedi ki, "sənə indi vətənə getməyi məsləhət görməzdim. İndi vəziyyət elədir ki, bir müddət sonra hansısa bəhənə ilə sənə həbs edib yenə Sibire göndəra bilərlər". Mən onunla razılaşmadım. Dedim "nə dənişsən məni vətəndə anam, bacılarım, nişanlım gözlayır". Sonra hadisələr göstərdi ki, bu insan çox haqlı imiş. Nəhayət 1948-ci ildə yayın başlanğıcında ölkənin şimalı ilə cənubu arasında gəmilərin hərəkəti bərpa olundu. Sevinərək bir çoxları kimi mən də yola düşdüm. Bakıda və Şamaxıda qeydiyyat zamanı orqanlar tərəfindən mənə elə üz göstərdilər ki, peşiman oldum.

...Budur, nəhayət doğma yurddayam. Anamın, bacılarımın sevincinin həddi - hüdüd yox idi. Amma böyük bacım Püstəxanımın müharibə zamanı həyatdan çox tez getməsi, azyaşlı 2 usağının anasız qalması mənə çox məyus etdi. Sanki insanların şoxu tam dəyişilmişdi. Üstəlik həbsdən əvvəl tutduğum işi də mənənən vərəmdilər. İmkənləri olsayı işə heç siravi kolxożu da götürməzdilər. 11 il əvvəl vurulmuş "əksinqalbçı", "musavatçı" "Sovet hökumətinin düşməni", "pantürkist" damğası hələ də işini görməkdə idi. Səlahiyyət sahibləri ola biləri yaltaq və ikiüzlü "dostları" ilə özlərinin sosializmin ən layıqli qurucuları kimi aparırdılar. Mən isə o cür dəhşətli odələvən içindən keçib, sağ-salamat doğmalarının yanına qayıtmışdım. Buna da dözmək, şüklətula yola vermek olardı. Bir müddət sonra 1948-ci ilin sonunda nişanlım, qohumumuq qızla ailə qurdum. Sanki hər şey yaxşı idi. Əvvəldən şan-şöhrət həvəskarı deyildim. Bir tıka halal cörəyimiz, üstəlik həyatımızda sağlan camışımız da var idi. 1949-cu ilin sentyabrında ilk övladımız dünyaya gəldi. Hamimizin sevincinin həddi - hüdüd yox idi. Fəqət çox çəkmedi bə sevinc... 1950-ci ilin aprelində yenidən məni Şamaxıya çağırıb bədəfə ömürlük Sibir - Krasnoyarsk vilayətinə sərgün etdirilər. Başqa ad tapa bilməmişdilər sanki, "Antisovet təhlükəsi gərə" sərgün olunurdum. Əvvəller bu mənəsiz günahlandırmanın kiminsə mərdiməzərləyi ilə əlaqələndirirdim, 90-ci illərdə bildik ki, "1948-ci ildə L.Beriya <https://az.wikipedia.org/wiki/Lavrenti_Beriya> tərəfindən imzalanmış məxfi təlimata görə həbs olunub cəzasını çəkmış sağ qalanlar ömrülik Sibirə və ya Qazaxistana sərgün edilməli idilər."

Yurda qalan anam, bir bacım,

həyat yoldaşım və 6 aylıq körpə oğlum idi. Sonda onu deyə bilirom ki, Rusiya İmperiyasında zorakılıq həmişə olub. Sonradan SSRİ-də zorakılıq düşmən siniflərə qarşı yönəldildi, lakin çox keçmədən bolşevik partiyasının müxalifətdə olan üzvlərinə qarşı çevrildi. Nəhayət zorakılıq universal oldu və öz xalqına qarşı çevrildi. Görəsən harada, hansı ölkədə yeni ictimai quruluşun bərqrər olması qan danızına - milyonlara insan qurbanlarının qanının tökülməsi ilə nöticələnmişdi. Çox təessüf ki, Vətənimiz Azorbaycan da qisa müddət ərzində - yeddi on illikdən bir qədər çox müddətdə - çox böyük sarsıntıları yaşadı: qaçaqların iştirakı ilə qarşılasmalar, kollektivləşmə, kütləvi siyasi repressiyalar. Almaniya - SSRİ müharibəsi, sakınların doğma yələrindən SSRİ-nin ucqar bölgələrinə həktılvli deportasiyası baş verdi. Aydin oldu ki, zorakılıq yolu ilə, bir çox insanların qanı və göz yaşlarının axıdılması ilə heç bir sosial-iqtisadi problemi həll etmək mümkün deyil. Vaxtilə Böyük Fransa İngiləbinin liderlərindən biri Jorj Jak Danton yazardı ki, "İngilab öz övladlarını acıqözlükleyəcək." Həqiqətən də belə oldu. Çox böyük natiqlik maharəti olan Dantonun da boynu vurulmuşdu. Rusiyada, sonra SSRİ-də sosial-demokratianın, sosializmin bərqrər olmasına namənə bütün bilik və bacarığını sərf edən Vladimir Lenindən başqa Lev Trotski, Lev Kamenev, Qriqori Zinov'yev, İosif Stalin, Nikolay Buxarin və onlarla başqalarından necə oldu ki, təkcə İ.Stalin timiz çəxdi, qalanları xalq düşmənləri elan olundu.

Siyasi repressiyalar günahsız ölünlərin qanı və Stalin həbsxanalarının, düşərgələrinin, Uralıda xüsusi yaşayış məntəqələrinin, Sibir, Qazaxistan, Uzaq Şərq cəhənnəmindən keçmiş insanların acı təleyinin nəticəsidir. Bu insanlar bir-birindən fərqli təaliətli insanlardır. Onların bəziləri dərhal məhv edildi. Düşərgələrin cəhənnəmində bi çox başqalarının izləri itdi. Ancaq digərləri, sərt sınaqlardan keçərək, yənə də dözdülər, sağ qaldılar, yoxluqdan həyata qayıtdılar, ürkələrindən nifrəti deyil, xalqı, vətəni sevdi, insanlarla qohumluq əlaqələrini qorudular. Tarix çox vaxt ədalətlədir. Axi və yalnız o yaddaşı geri qaytarır və bu yaddaşın geri qaytarılmasının nə qədər acı olduğunu müəyyən etmək çətindir. Ancaq bir dəfə də olsa itkinin ağrısını, yaxın və əziz insanların alçaldılmasının ağrısının xatırlanmasını üzərlərəmizə və nəvərlərimizə ötürməliyik ki, belə bir şey Vətənimizdə bir daha tekrarlanmasın. Öz həyatlarını xilas etmək və rifahını təmin etmək məqsədi heç bir günahı olmayan insanları - qonşularını, tənşilərini, hətta qohumlarını güdəzə verən insanları lenətləməliyik ki, bir dənizə bəzək, bir dənizə qayıtmışsınlar.

Yuxarıda atamın menfur 37-ci ilde həbs olunması və Rusiyanın ölüm yuvası, dəhşətli həbs düşərgələrində keçirdiyi 11 illik bir dövrlə bağlı səyədiklərini qısaca verdim.

Atam birinci dəfə repressiya olunub Rusiyanın şimalında Solovetskiyə həbsə saxlanılan zaman onunla birlikdə görkəmli Azərbaycan rəssamı Ələkbər Rzaquliyev də olmuşdu. Ələkbər Rzaquliyevi repressiya qurbanlarının aksariyyəti kimi panturkist ideyalarını yasmaqda günahlandırmış və 1928-ci ildə bə ittihamlı həbs etmişdi. O dövrün "qayda-qanunu" məlum idi. Türkiyəni, türkçülüyü sevənləri ən yaxşı halda uzaq Sibiro sərgün gözləyirdi. Ələkbər Rzaquliyevi türkçü dostu Ibrahimla yaxınlığını görə "xalq düşməni" elan olunmuşdu. Qurama ittihamlı altı il həbsə məhkum edilən genç rəssam Ələkbər Rzaquliyev soyuq Arxangelskə göndərilmüşdi. Birinci həbsdən sonra rəssam Bakıya qayıdıl evlənmişdi. O arada Ələkbər Bakıda tosadıfən bolşeviklərin lideri Ruhulla Axundova qarşılaşmışdı. R.Axundovun bu tezliklə qayıtmasına təcəübünən göstəriş vermişdi, ki, onu yenidən sərgünə göndərmişlər. Ələkbər Rzaquliyevi həbs edib soyuq Şimala, Solovetskiyə yola salmışdır. Elə Solovetskiyə də atam Ə.Rzaquliyevlə tanış olmuş və dəstlənmişdi.

Oxşar əqidədə olmaları və oxlaqı dəyərlərə xidmət etmələri bu insanların yaxın etmişdi. Hətta bu böyük sənətkar yadigar olaraq atanın kağız üzərində karandaşla qrafik üsulla portretini de çəkmışdı. Həmin şəkli atam 1948-ci ildə azad olunub Vətənə qayıdında özü ilə gətirilmiş. Atam 1950-ci ildə təkrar repressiya olunandan sonra onun portreti bir sira ailə dəyərləri kimi itbatda düşmüşdü. Bununla da böyük sənətkar yadigar olaraq atanın kağız üzərində karandaşla qrafik üsulla portretini de çəkmışdı. Həmin şəkli atam 1948-ci ildə azad olunub Vətənə qayıdında özü ilə gətirilmiş. Atam 1950-ci ildə təkrar repressiya olunandan sonra onun portreti bir sira ailə dəyərləri kimi itbatda düşmüşdü. Bununla da böyük sənətkar yadigar olaraq atanın kağız üzərində karandaşla qrafik üsulla portretini de çəkmışdı. Bu hem bizim - Səmədovlar ailəsinin, hem də Ələkbər Rzaquliyevin itkisi idi. Mən ADU-nun Geologiya fakültəsində oxuyan zaman atam təkidlə deyirdi ki, "get Ələkbərlə görüş, tanış ol". Bir dəfə emalatxanasına getdim, dedilər harasa gedib. Təessüf ki, sonra istəsən gedə bilmədim. Universiteti bitirib teyinatla Qazaxistanda 3 il yarımla işləyib qayıdında eşidim ki, artıq 1 il əvvəl vəfat edib. Çox təessüf etdim. Beləcə də atamın mahbəs dostu görkəmli Azərbaycan rəssamı mərhüm Ələkbər Rzaquliyevlə şəxsi tanış olmaq mən qismət olmayı. Ələkbər müəllim üçüncü dəfə repressiya olunanda sərgündə ailə qurdugu alman xanımından olan oğlu rəssam Aydinla münasibət saxlayırdı. 2024-cü ilin avqust ayında atam barədə qeydlər aparan zaman birdən ağlıma goldı ki, atamgılın repressiya olunması ilə bağlı bəzi detalları Aydin bəyleyə aydınlaşdırırdı. Zəng etdim... Bəlli oldu ki, 1 həftə əvvəl vəfat edib. Aydin bəy də mərhüm atası kimi düz 71 il ömür sürdü.

(Davamı var)